

UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək nöbəti sessiyasına hazırlıq başa çatmışdır

□ Hələ ötən il sentyabrın 14-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilmişdi. Həmin iclasda Azərbaycan nümayəndə heyətinin Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında nümayiş olunan Azərbaycan barədə videoçarx nümayiş etdirilmişdi.

Tədbirdə Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev qarşıda duran vəzifələr haqqında komitə üzvlərinə məlumat verərək bildirmişdi ki, İrs Komissiyası Bakıda keçiriləcək sessiyasında dünyanın hər hansı bir ölkəsinin mədəniyyət nümunəsi haqqında qərar çıxarılsa, bu, həmin ölkənin bəşəriyyətin tarixinə öz adını yazdırması deməkdir. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO-da apardığı siyasətin məntiqi nəticəsidir ki, bu məsuliyyət Azərbaycana həvalə edilib. "Biz Təşkilat Komitəsi olaraq bu tədbirə bütün qüvvəmizlə hazırlaşmalı və Azərbaycana 10 gün müddətində 3 mindən artıq qonağın qatılacağı tədbiri yüksək səviyyədə təşkil etməliyik".

Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması—bir il müddətinə komitənin sədri seçilməsi ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.

Diqqətə çatdırılmışdır ki, bu gün neçə-neçə mədəni irs nümunəmiz UNESCO-nun mədəni irs siyahısında qorunur. İlk olaraq İçərişəhər və Azərbaycan muğamı bu siyahıya daxil edilib. Hazırda nazirliyin nəzdində fəaliyyət göstərən komissiya Şəki şəhərinin və onun tarixi hissəsinin siyahıya daxil edilməsi ilə bağlı işlər görür.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin fəaliyyəti və yaranması haqqında iştirakçılara məlumat verən nazir bildirdi ki, bu gün dünyada 1500-ə yaxın abidə komitə tərəfindən qorunur. Azərbaycanda təşkil ediləcək sessiyanın əsas iclaslarının Bakı Konqres Mərkəzində baş tutacağını və sessiyaların UNESCO və BMT-nin

saytı vasitəsilə birbaşa yayımlanacağını da diqqətə çatdırıb.

Ötən müddət ərzində Təşkilat Komitəsi sessiyaya hazırlıqla bağlı görüşlər keçirmiş, məsləhətləşmələr aparmışdır. Bu il mayın 20-də Beynəlxalq Muğam Mərkəzində Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayevin iştirakı ilə sessiyaya hazırlıqla əlaqədar iclas keçirilmişdir. Toplantıda aidiyyəti nazirliklərin, dövlət komitələrinin, digər qurumların rəhbər və məsul şəxsləri iştirak etmişlər.

Həmin iclasda Əbülfəs Qarayev Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, ölkəmizin son illərdə sürətli inkişaf yoluna çıxması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi dövlətimizin nüfuzundan xəbər verir.

Təşkilat Komitəsinin sədri vurğulamışdır ki, UNESCO-nun bu əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi olduqca məsuliyyətli bir işdir. Komitənin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən hesab olunur: "Bütün dünyanı əhatə edən İrs Komitəsi üzvlərinin ölkəmizə səfəri, Təşkilat Komitəsində təmsil olunan qurumların qarşısında böyük vəzifələr qoyur. Bakıya gələcək 3000 nəfərdən çox qonaq şəhərimizi gəzəcək, muzeyləri, qoruqları, restoranları və tarixi abidələri ziyarət edəcək. Onlar dünyada ictimai fikri formalaşdırıcı insanlardır və Vətənimiz, şəhərimiz, tarixi abidələrimiz, mədəni sərvətlərimiz haqqında düşüncələri və yazdıqları olduqca vacib əhəmiyyət kəsb edir. Bu elm adamlarının məqalələri dünya miqyasında mütəxəssislər tərəfindən oxunur və müzakirə edilir. Bu səbəbdən də bütün teatr və konsert müəssisələri, muzeylərimiz, qoruq və tarixi məkanlarımız öz işini



dünya tələblərinə uyğun quraraq bu günlərdə daha məsuliyyətlə fəaliyyət göstərməlidir. Sessiyanın keçirildiyi günlərdə Bakıda tədbirin ruhuna uyğun konsert və tamaşalar təqdim olunacaq, ölkəmizin qüdrəti, tarixi-mədəni irsimiz təcəssüm etdiriləcək".

Bakının otelləri qonaqları qarşılamağa tam hazır vəziyyətə gətirilməkdədir. İçərişəhər və Qobustan qoruqları xüsusi iş rejimində çalışacaq, hər bir muzey və qoruq ingilis, rus və fransız dillərini bilən bələdçilərlə təmin ediləcəkdir. Həmçinin paytaxtın böyük ticarət obyektlərinə də işlərini uyğun şəkildə qurmaq tapşırığı verilmişdir.

Sessiyanın açılış mərasimi Qoşa qala qapısında açıq havada keçiriləcək. Sessiya çərçivəsində "Gənc peşəkarların forumu" və "Abidə menecerlərinin forumu" da təşkil olunacaq. Buna görə də paytaxtla yanaşı, regionlarda da bu sessiyaya hazırlıq işlərinin yekunlaşması tapşırığı verilmişdir. Bölgələrdə fəaliyyət göstərən muzey və qoruqlar, mədəni məkanlar qonaqlara yüksək səviyyədə xidmət göstərəcək. Sessiya günlərində rəngarəng mədəni proqram və tədbirlər təşkil olunacaq.

Nazirin tapşırığı ilə sessiya günlərində xüsusi tamaşa və etnoqrafik filmlərin nümayişi ilə yanaşı, ölkəmizin təbliği məqsədilə xüsusi nəşrlər hazırlanacaq.

Nazir Əbülfəs Qarayev tədbirə hazırlıq məsələlərinin müzakirəsi və təşkilatın baş qərargahında keçiriləcək informasiya sessiyasında iştirak etmək məqsədilə Parisdə olmuşdur. Səfər çərçivəsində nazir ilk olaraq UNESCO-nun baş direktoru-

nun mədəniyyət üzrə müavini Ernesto Rodriges Ottone ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə UNESCO arasında əlaqələrin mövcud vəziyyəti, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq və sessiyada müzakirəsi gözlənilən məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Nazir, həmçinin UNESCO-nun Ümumdünya İrs Mərkəzinin rəhbəri Mextild Rosslerin rəhbərliyi ilə nümayəndə heyəti ilə də görüşmüşdür. Görüşdə Bakıda təşkil olunacaq 43-cü sessiyanın gündəliyində duran dünya mədəni və təbii irsinə dair namizədlik fayllarının vəziyyəti, sessiyanın sədrinin öhdəlikləri, prosedur qaydaları, tədbirin açılış mərasimi və digər məsələlər müzakirə edilmişdir.

Səfər zamanı, həmçinin Ümumdünya İrs Mərkəzinin müvafiq nümayəndələri ilə ev sahibi olan Azərbaycan tərəfindən əməliyyat qrupu arasında görüş keçirilmişdir. Əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə 43-cü sessiyanın təşkilatçılığına cəlb edilmiş şirkətlərlə birgə sessiya və onun çərçivəsində təşkil ediləcək 35-ə yaxın tədbirin, Gənc Peşəkarlar Forumu və Abidə Menecerləri Forumuna hazırlığın vəziyyəti və texniki tələblərin icrası barədə məlumat vermişdir.

Beləliklə, Azərbaycan bu sessiyanın keçirilməsinin bütün hazırlıq işlərini yekunlaşdırmışdır. İnanmaq olar ki, digər beynəlxalq tədbirlər kimi bu sessiyaya da yüksək səviyyədə ev sahibliyi edəcəkdir.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"